

İNKLÜZİV TƏHSİLDƏ TƏLƏBƏLƏRƏ PSİKOLOJİ MÜŞAYİƏTİN TƏŞKİLİ

ELNARƏ ŞƏFIYEVƏ

Bakı Dövlət Universiteti

shafiyeva@mail.ru

Açar sözlər: psixoloji müşayiət, mühitə uyğunlaşma, əlliliyi olan tələbə, inklüziv tələbə qrupu

Yeni sosiomədəni şəraitdə əllilik problemi xüsusi aktuallıq kəsb edir. Əlliliyi olan insanlara münasibətin dəyişməsi, onların cəmiyyətin sağlam hissəsilə eyni qəbul edilməsi, bütövlükdə belə insanlara sosial, psixoloji, pedaqoji və hüquqi dəstək sistemində yeni yanaşmanı tələb edir. Hərtərəfli dəstək və yardım onların fiziki əlliliyini kompensasiya etməyə, vacib informasiya mənbələrinə daxil olmalarına, sağlam insanların malik olduğu şəxsiyyət kimi inkişafına imkan yaradacaq. Hər bir cəmiyyət sosial-iqtisadi və milli-etnik özünəməxsusluğunu nəzərə almaqla elə mexanizmlər işləyib hazırlamalıdır ki, əlliliyi olan şəxslərin də peşə qabiliyyət və bacarıqları düzgün diaqnostika edilsin, fərdi reabilitasiya programı nəticəsində onların səhəhətində müsbət dinamika müşahidə olunsun, təhsil və məşğulluqları təmin edilsin. Əllilər də sağlam insanlarla bərabər hüquqlara malik olsalar da, sosiallaşma prosesində psixoloji problemlər yaşayaraq, inkişaf ləngiməsinə görə xarici mühitdən təcrid olurlar. Bunun əsas səbəbi xarici mühitin ona uyğunlaşmamasıdır. Başqa sözlə, əlliliyi olan şəxslər üçün xüsusi avadanlıqların olmaması və ya azlığı səbəbindən ünsiyyətin, mühitə integrasiyanın mümkünüzlüyü yaranır. Nəticədə onlarda tənhalıq hissi, emosional-iradi sferalarında pozulma, depressiya və davranış dəyişikləri müşahidə olunur. Əlliliyi olan gənclər tələbə adı qazandıqda tədris müəssisələri onların yeni mühitə adaptasiyası və rahat təhsili üçün şərait yaratmalıdır. Həmçinin əlliliyi olan tələbələrin inklüziv təhsil mühitində psixoloji müşayiət vasitəsilə şəxsiyyətlərini inkişaf etdirmək, elmi-tədris fəaliyyətlərinə istiqamətləndirmək, onların imkanlarını nəzərə almaqla peşə bacarıq

və vərdişlərini formalasdırmaq vacibdir.

Bu məqsədə nail olmaq üçün bir neçə istiqamətdə işlər təşkil olunmalıdır:

- Əlliliyi olan tələbələrin universitet mühitinə adaptasiyası üçün psixoloji müşayiət və dəstək programı tərtib etmək;
- Əlliliyin strukturundan, ağırlıq dərəcəsindən, sağlamlıq imkanlarından asılı olaraq bu tələbələrin aktiv həyat mövqeyini yaratmasına psixoloji yardım göstərmək;
- Demografik göstəricilərindən (yaşından, cinsindən, millətindən) asılı olaraq sosial və psixoloji dəstəyi təşkil etmək;
- Əlliliyi olan tələbələrin şəxsiyyət xüsusiyyətlərini diaqnostika etmək və sosial-psixoloji problemlərini araşdırmaq;
- Mövcud sosial və psixoloji problemlərin həllinə yardım və dəstək göstərmək;
- Əlliliyi olan tələbələrin stress və neqativ emosional halətlərini, aqressiya və uğursuzluqlarını aradan qaldırmaq üçün sosial işin, psixoloji yardımın təşkili zamanı relaksasiya texnikasından, artterapiya, davranış korreksiyası metodlarından, psixodrama, müsiqi terapiyasından, artterapiya və s. istifadə etmək;
- Əlliliyi olan tələbələrin ünsiyyət və şəxsiyyətlərərəsi münasibətlərinin düzgün qurulması üçün sosial-psixoloji təlim proqramları, rollu oyunlar təşkil etmək;
- Tələbələrin motivasiya-tələbatlar sistemini tədqiq etmək;
- Əlliliyi olan tələbələrin elmi-tədqiqat işlərərinə cəlb olunması istiqamətdə psixoloji müşayiət və sosial dəstək vasitəsilə maraq oyatmaq və elmi problemlər yaradıcı yanaşma tərzini formalasdırmaq;
- Tələbələrin təlim motivlərinin, təhsil aldıqları ixtisasa maraqlarının yüksəlməsi, gələcəkdə sənət sahələrində özlərinə uyğun işin tapılmasına yönəlmış fəaliyyətin istiqamətilə bağlı işi təşkil etmək.

İnkluzyiv tələbə qrupunun birgə işi aşağıdakılardan ibarət olmalıdır:

- Əlliliyi olan tələbələr qrupda üzləşdikləri problemləri bölüşməli və daha sonra bu problemlərin çözülməsini təmin edəcək həll yollarını birlikdə müzakirə etməlidirlər. Yəni, inkluzyiv qrup üzvləri hər bir tələbənin üzləşdiyi sosial problemləri daha yaxşı bilməli, hər zaman yardıma hazır olmalı, yoldaşını anlamalı, ona qarşı tolerant olmayı bacarmalıdır;
- İnkluzyiv tələbə qruplarının üzvləri ilə əngəlli insanların psixologiyası, davranışları ilə bağlı maarifləndirici mühazirə və diskussiyalar, öyrədici eksperimentlər təşkil edilməlidir;
- Gələcəkdə sağlamlıq imkanlarından asılı olmayaraq qrup üzvlərinin birgə

əmək fəaliyyətilə bağlı müəyyən ustanovkaların (istiqamətlərin) verilməsinə yönəlmış psixoloji iş aparılmalıdır.

İnklüziv qruplarda dərs deyən müəllimlərin maarifləndirilməsi:

- Ali təhsil müəssisəsinin professor-müəllim heyətinə əlilliyi olan tələbələrin psixologiyası, əlillik dərəcəsindən asılı olaraq onların intellektual, emosional və davranış xüsusiyyətləri haqqında informasiya vermək;
- İnklüziv qruplarda müəllimin davranışının özəl cəhətlərini aşadırmaq, tələbələrə yanaşma tərzini bilmək, xüsusi vərdişləri aşılamaqla bağlı diskussiyalar təşkil etmək;
- Sosial-psixoloji təlimlər, rollu oyunlar vasitəsilə müəllimlərdə inklüziv qruplarda davranış tərzilə bağlı vərdişlər formalasdırmaq;
- Müəllim-tələbə qarşılıqlı münasibətlərində tələbəylə ünsiyyətə açıq olmanı (dərdini bölüşmək, məsləhət və dəstək almaq) öyrətmək.

Aparılan sosial və psixoloji iş nəticəsində inklüziv qrup tələbələrinin bir-birinə əmimi və tolerant münasibəti, əngəlli tələbələrin daha inamlı və həvəslə biliklərə yiyələnməsi, gələcəkdə öz ixtisaslarına uyğun iş tapmalarına əminlik və sosial mühitdə özlərini rahat, arzuolunan hiss etmələrinə nail olmaq mümkündür.

Ədəbiyyat

1. Şəfiyeva E.İ. Anomal inkişafın psixologiyası. B. 2012, 400 s.
2. Чернобровкина С.В., Грушко Н.В. «Личностные и мотивационные факторы социально-психологической адаптации студентов ВУЗА с ограниченными возможностями здоровья», Вестник Омского университета. Серия «Психология», 2017, №3, с.39-51
3. <http://ecsocman.hse.ru/data/2013/04/04/1251448425/Kruhmalev.pdf> особенности социальной адаптации студентов с ограниченными возможностями здоровья автор: а. Е. Крухмалев, е. В. Воеводина